

20 Yanvar faciəsi mənim üçün xalqımızın ən ağır faciəsidir. Amma eyni zamanda 20 Yanvar Azərbaycan xalqının mərdlik, qəhrəmanlıq və şəhidlik zirvəsinə qalxmasının əyani nümayişidir.



Heydər ƏLİYEV



AZƏRBAYCAN ORDUSU

AZƏRBAYCAN RESPUBLİKASI MÜDAFİƏ NAZİRLİYİNİN ORQANI

Qəzet 1992-ci il fevralın 11-dən çıxır

21 yanvar 2018-ci il № 5 (2221)

Qiyməti 25 qəpik

Qanlı 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ümumxalq ziyarəti

Azərbaycan Prezidenti İlham Əliyev şəhidlərin əziz xatirəsini yad edib



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yanvarın 20-də - Ümumxalq Hüzün Günündə Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin xatirəsini yad ediblər.

AZƏRTAC xəbər verir ki, Qanlı Yanvar hadisələrindən 28 il keçir. 1990-cı il yanvarın 20-si Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub, milli müstəqillik, azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrilib. Təpədən-dırnağadək silahlanmış keçmiş Sovet ordusunun cəza tədbirlərinə məruz qalan xalqımız azadlıq əzmini itirməmiş, əksinə, haqq səsinə daha ucadan bəyan etmişdi. Düz 28 il əvvəl doğma yurdunun, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları həmin müdhiş gecədə canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Sovet qoşunlarının Azərbaycanda törətdiyi qanlı qırğından uzun illər keçməsinə

bxmayaraq, xalqımız o dəhşətli günlərin ağrı-acısını unutmur, öz vətəndaşlarına divan tutan Sovet imperiyasının o vaxtkı rəhbərlərinə və onların Azərbaycandakı nöqərlərinə dərin nifrətini bildirir.

Azərbaycana qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkarlığından və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçə və meydanlarına çıxaraq buna qəti etirazını bildiren xalq kütlələrinə qarşı Sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməyən faciəyə səbəb oldu. Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxan dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar Sovet rejiminin

süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi. Keçmiş Sovet dövlətinin hərbi maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlıq əleyhinə törədilən ən ağır cinayətlərdən biri kimi bəşər tarixinə yazıldı. Böyük itkilər, günahsız insanların qətlə ilə nəticələnən 20 Yanvar faciəsi mərkəzi hakimiyyət başda olmaqla cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, azadlığına, müstəqilliyinə can atan xalqımızın həmin mübarizliyini, əyilməzliyini və məğrurluğunu nümayiş etdirdi.

20 Yanvar Azərbaycan xalqının tarixində sadəcə ağır və acı ilə xatırlanacaq gün deyil. 20 Yanvar Azərbaycan xalqının şan və şərəf günüdür. Xalq həmin gün üstünə şığıyan dəhşətli kabusu, Sovet hərbiçilərinin qorxunc qaragürhünə qarşı sinəsini siper etməyi, özünün mənliliyini və mətinliyini nümayiş etdirməyi bacardı. Məhz həmin hadisələr

bilavasitə nümayiş etdirdi ki, Azərbaycan xalqı pozulan hüquqlarının, suverenliyinin bərpa olunması uğrunda savaşmaq əzminə sahibdir.

Təəssüf ki, həm SSRİ, həm də o vaxtkı Azərbaycan rəhbərliyi bu qanlı cinayətin bilavasitə təşkilatçısı və iştirakçısı olduğundan nəinki onun açılması və cinayətkarların məsuliyyətə cəlb olunmasından ötrü tədbirlər görmədi, əksinə, bu vəhşiliyi gizlətmək üçün əlindən gələni etdi. 20 Yanvar faciəsindən bir gün sonra ulu öndər Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedərək xalqımızın kədərinə bölüşməsi və qırmızı rejimin ölkəmizdə həyata keçirdiyi qanlı aksiyanı ifşa etməsi o dövrdə xalqımıza bir dayaq, bir təsəlli oldu. Xalq o ağır günlərdə köməksiz olmadığını hiss etdi.

Əlbəttə, ermənilərin fitvası ilə törədilmiş bu cinayət Azərbaycan xalqının iradəsinə qıra, azadlıq eşqini söndürə bilmədi. Xalqımız qanı bahasına da olsa istəyinə - azadlıq və müstəqilliyinə qovuşdu və bu nailiyyəti

ti heç vaxt əlindən verməyəcək.

Keçmiş Sovet hərbi maşınının Azərbaycanda törətdiyi qanlı qırğın mahiyyətinə görə dövlətin öz vətəndaşlarına qarşı tarixdə misli görünməmiş təcavüzü, qətləmi idi. Bu, keçmiş SSRİ və Azərbaycan SSR konstitusiyalarının kobudcasına pozulması, ayaqlar altına atılması idi. Həmin gün keçmiş SSRİ dövləti dinc əhəlinin üstünə qoşun yeritməklə BMT Nizamnaməsinə, beynəlxalq hüquq normalarına məhəl qoymamış, iştirakçısı olduğu Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktın bir sıra müddəalarını cinayətkarcasına pozmuşdu.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdırdığından sonra - 1994-cü ildə 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verildi və cinayəti törədənlərin adları ictimaiyyətə çatdırıldı. 20 Yanvar - Ümumxalq Hüzün Günü elan edildi.

Azərbaycan xalqı hər il 20 Yanvar faciəsi qurbanlarının xatirəsini dərin ehtiramla yad edir.

20 Yanvar şəhidləri daim ehtiramla yad olunur

Müdafiə Nazirliyinin şəxsi heyəti Şəhidlər xiyabanını ziyarət edib

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəhbərliyi və şəxsi heyəti 20 Yanvar Ümumxalq Hüzün Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib. Hərbi qulluqçular Vətənin azadlığı, müstəqilliyi uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsini hörmət və ehtiramla yad edib, məzarları üzərinə gül dəstələri qoyublar.

Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən, hərbi hissə və birləşmələrdə, həmçinin digər hərbi qurumlarda 20 Yanvar hadisələrinin ildönümü ilə əlaqədar tədbirlər keçirilir, şəhidlərin xatirəsinə yüksək ehtiram göstərilir.

Azərbaycanın nisbətən yaşlı nəsilinin şahidi və iştirakçısı olduğu Qanlı Şənbə qətliamından 28 il ötür. 1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan günahsız insanlar totalitar Sovet rejiminin və onun Mixail Qorbaçov kimi insanlıqdan uzaq rəhbərlərinin maskasını yırtdı və onların qəddar simasını gec də olsa, dünyaya göstərdi.

Azərbaycan xalqına qarşı törədilmiş dəhşətli cinayətə



haqq qazandımaq üçün Moskva miflər də uyduraraq SSRİ və dünya ictimaiyyətinin diqqətinə təqdim etmişdi. Guya hərbi kontingent Bakıya erməni və rusları qorumaq, hakimiyyətin zorakılıqla ələ keçirilməsinin qarşısını almaq üçün yeridilmişdi. Azadlıq və müstəqillik istəyən keçmiş Sovet respublikalarına ibrətamiz dərs vermək, onları qorxutmaq üçün imperiya rəhbərliyi tərəfindən "ən zəif həlqə" Azərbaycan seçilmişdi. Ölümə məhkum imperiyani xilas etməkdən ötrü görünməmiş cəza aksiyasının gerçəkləşdirilməsi üçün rejimin özünün tərbiyəçiliyi ilə "zəmin" hazırlanmışdı.

Qanlı Yanvar hadisələri So-

vet rejiminin qəddarlığına və cinayətin miqyasına görə 1956-cı ilin Budapeşt, 1968-ci ilin Praqa, o cümlədən 1989-cu ilin Tbilisi, 1991-ci ilin Rıqa və Vilyus hadisələrindən heç də geri qalmır. Bakıda dinc əhaliyə qarşı keçirilən cəza tədbirləri zamanı 1949-cu ilin Cenevrə Konvensiyasının, Beynəlxalq Hərbi Tribunalın Əsasnaməsinin, Beynəlxalq İnsan Haqları Bəyannaməsinin, insan haqlarına dair digər beynəlxalq aktların çoxsaylı müddəaları pozulmuşdu.

Amma milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar

Sovet imperiyasının süqutunu daha da yaxınlaşdırdı.

Faciənin ertəsi günü - 1990-cı il yanvarın 21-də görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycanın Moskva-dakı daimi nümayəndəliyinə gələrək, etiraz səsini ucaltdı. O, mətbuat konfransı keçirdi və dünya ictimaiyyəti qarşısında Sovet rəhbərliyinin Azərbaycan xalqına qarşı təcavüzünü konkret faktlarla pisləyən bəyanat verdi. Bu bəyanatla ulu öndər Heydər Əliyev 20 Yanvar faciəsinə bir azərbaycanlı olaraq kəskin münasibətini bildirdi.

Umummilli lider Heydər Əliyev 2000-ci ildə "20 Yanvar faciəsinin 10-cu ildönümü haqqında" imzaladığı ferma-

nında məlum hadisələrə bir-mənəli qiymət verib. "Azərbaycanın ərazi bütövlüyünün pozulması cəhdlərinə, keçmiş SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı apardığı ədalətsiz və qərəzli siyasətə, yerli rəhbərliyin yarıtmaz fəaliyyətinə etiraz əlaməti olaraq küçələrə çıxmış dinc əhaliyə divan tutmaq məqsədilə Bakıya və respublikanın bir neçə rayonuna qanunsuz olaraq Sovet qoşun hissələri yeridildi. Görünməmiş qəddarlıqla həyata keçirilən cəza tədbirləri nəticəsində Azərbaycanın yüzlərlə günahsız vətəndaşı yaralandı və qətlə yetirildi. Bununla Azərbaycan xalqına qarşı kütləvi terror aktı həyata keçirildi."

Müasir dövrdə də Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin məqsədyönlü siyasətinin nəticəsi olaraq müstəqilliyimiz və torpaqlarımızın qorunması uğrunda mübarizədə şəhid olan, sağlamlıqlarını itirən insanlara diqqət göstərilir. 20 Yanvar şəhidləri də cəmiyyətimizdə böyük hörmət və ehtiramla əhatə olunur, onların ailə üzvləri daim dövlətin qayğısını hiss edirlər.

Hər il yanvar günlərində minlərlə insan Şəhidlər xiyabanını ziyarət edir və azadlığımız üçün canından keçmiş vətəndaşlarımızı hörmət və ehtiramla xatırlayır. Azərbaycan Ordusunun şəxsi heyəti də döyüş və mənəvi-psixoloji hazırlığını daim artıraraq Vətənimizin müstəqilliyini və torpaqlarımızı əzmlə qoruyur.

Azərbaycan Ordusu"

Silahlı Qüvvələrin Baş Qərargah rəisi NATO-nun iclasında iştirak edib



Yanvarın 16-da Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıqov Belçika Krallığının Brüssel şəhərində yerləşən NATO-nun Mənzil Qərargahında NATO-nun Hərbi Komitəsinin "Qətiyyətli Dəstək" və "Stabilliyin Layihələşdirilməsi" formatlarında Baş Qərargah Rəisləri səviyyəsində keçirilən görüşlərdə iştirak edib.

"Qətiyyətli Dəstək" formatında keçirilmiş görüşdə Baş Qərargah Rəisləri Əfqanıstandakı təhlükəsizlik şəraiti, NATO-nun Qətiyyətli Dəstək Missiyasının gedişatı və əməliyyat şəraitindəki dəyişikliklər, o cümlədən Cənub Şərqi Asiya regionundakı vəziyyətə dair müzakirələr aparıblar.

"Stabilliyin Layihələşdirilməsi" formatında keçirilmiş görüşdə isə, Avropanın cənub qonşuluğunda təhlükəsizlik və stabilliyə hərbi töhfə məsələləri, eləcə də bu töhfələr üzrə NATO, Avropa İttifaqı, regional təhlükəsizlik təminatçıları və milli səylər arasında əməkdaşlıq məsələləri müzakirə edilib.

**Müdafiə Nazirliyi
Mətbuat Xidməti**

Bakıda Azərbaycan-Pakistan işçi qrupunun növbəti görüşü başlayıb



Müdafiə Nazirliyi Mətbuat Xidmətinin məlumatına əsasən, yanvarın 17-də Bakıda Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Pakistan İslam Respublikası Birləşmiş Qərargahı arasında Azərbaycan-Pakistan işçi qrupunun 8-ci görüşü başlayıb.

İşçi qrupuna Azərbaycan tərəfindən Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov, Pakistan tərəfindən isə Birləşmiş Qərargahın Xarici əlaqələr İdarəsinin rəisi general-mayor Muhammad Şafiq rəhbərlik ediblər.

Görüşdə hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, regionda təhlükəsizlik, hər iki dövlətin orduları arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, o cümlədən 2018-ci ildə birgə tədbirlərin keçirilməsi məsələləri müzakirə olunub.

Ön xətdən reportaj

Zəfər bizim olacaq!

Hər gün kütləvi informasiya vasitələrindən atəşkəsin pozulması xəbərlərini eşidirik. Bu dəfə də yolumuzu atəşkəsin ən çox pozulduğu hərbi hissələrdən birinə salırıq. Mühəndis-istehkamçılar tərəfindən avtomobillərin rahat və təhlükəsiz hərəkət etməsi üçün çəkilən torpaq yolla gedirik. Sağımız da Azərbaycan torpağıdır, solumuz da. Lakin bədxah qonşumuz ermənilərin torpaqlarımıza iddiası nəticəsində öz ərazilərimizdə səngərlər salmışıq. Əlimizdə silah Vətən keşiyi, torpaq həsrəti çəkirik. Gün gələcək güclü ordumuzun, qətiyyətli Ali Baş Komandanımızın sayəsində tarixi Azərbaycan torpağının sinəsində bıçaq varasitək cızılan bu səngərlər dağıdılacaq. Torpaqlarımız azad olacaq. Elə bu dəqiqə addımladığımız bu torpaqlarda silahlı əsgər durmayacaq, havasından barıt qoxusu gəlməyəcək. Bu yerlər abadlaşacaq, parklar, əyləncə mərkəzləri salınacaq. Neçə əsgərin yerində isə iki gənc sevgisini yaşayacaq, ana öz körpəsini ovunduracaq, daha heç kəs şəhid xəbərini gözləməyəcək. Gecəmiş-gündüzümüz bayram olacaq. Ağlımdan keçənləri sanki bir anlıq yaşayıram... Gülümsəyir, sevinirəm... Nəhayət, döyüş postuna çatırıq.



Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Elvin Vəliyevlə görüşüb, vəziyyətlə bağlı məlumat alırıq. Hazırda nisbi sakitlik olduğunu, əsgərləri ilə birlikdə Vətən torpağının keşiyində dayandıqlarını bildirir.

Ən müasir standartlara cavab verən əsgər yataqxanasında döyüşçülərimizin məişəti ilə maraqlanırıq. Öyrənirik ki, Vətən keşikçilərinin yaşayış şəraiti ən yüksək səviyyədedir. Müasir yataqxana kompleksi və istilik sistemi onların ixtiyarındadır.

Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin 26 iyun 2013-cü ildə keçirilən paradda çıxışını xatırlayıram. Dövlətimizin başçısı öz çıxışında qeyd etmişdi ki, Azərbaycan nəinki regionda, dünyada mühüm tərəfdaşa çevrilib. "Eyni zamanda Azərbaycanda daxili sabitlik mövcuddur. Azərbaycanda hökumətlə xalq arasında birlik var. Bu sabitlik xalq tərəfindən dəstəklənir. Azərbaycan inkişaf edir. Mən göstəriş vermişəm ki, bir dənə də temir olunmamış hərbi hissə qalmasın, vəsait ayrılıb və artıq bu sahədə işlər davam edir. Bizim güclü siyasi iradəmiz var. Həmişə deyirəm ki, güclü dövlətin güclü ordusu olmalıdır. Biz indi iri layihələri icra edirik. Azərbaycan Ordusu indiyədək bölgədə, hətta dünyada ən güclü ordulardan biridir. Ordumuz istənilən vəzifəni həll etməyə hazırdır. Mən Ali Baş Komandan kimi ordu quruculuğuna dəstəyimi verəcəm".

Əsgər Elvin Vəliyev deyir

sirlərinə mükəmməl yiyələndiyi hiss olunur. Hər kəs kimi o da üzərinə düşən məsuliyyətin fərqindədir. Yaxşı bilir ki, ani diqqətsizliyi düşmənin təxribatına səbəb ola bilər. Yaxınlaşsın bir qədər söhbət edirəm. Gözünü düşmən mövqelərindən ayırmağa suallarına cavab verir. Özünü tanıtdığını istəyirəm.

- Mən, əsgər Səfər Musayev. 18 yaşındayam, - deyir. - Balakan rayonundan hərbi xidmətə gəlmişəm. Hazırda düşmən mövqelərini müşahidə edirəm. Azərbaycan əsgəri olaraq torpaqlarımızı azad etmək üçün burdayam. Torpaqlarımızın son qarışına qədər vuruşacaq, şəhidlərimizin qisasını alacağıq. Onların qanı axıdılıb bu torpaqlarda. Hamısı bizim qardaşlarımız, əmirlərimizdir. Valideynlərimlə tez-tez əlaqə saxlayıram. Atam, "torpaqlarımızı azad etməyə hazırsanmı?" sualını verəndə tək bir cavabım olur, Azərbaycan əsgəri hər an döyüşə hazırdır. Ya sağ-salamat ailəmin yanına ərazi bütövlüyümüzü bərpa edərək qayıdacaq, ya da şəhid olacağıq. Bu bizim yolumuzdu, ailəmiz, bəyülklərimiz bizə belə öyrədir.



səngərlər diqqətimi cəlb edir. Elvin bildirir ki, səngərlərin təmizliyinə, döyüş mövqeyinin möhkəmliyinə diqqət edir, təhlükəsizlik qaydalarına riayət edirik.

Kənarında dayanıb müşahidə aparən əsgəri izləyirəm. Diqqətlə ətrafa baxır, vəzifəsinin

Torpağımız şərəfimizdir, onu qoruyacağıq. Biz burada səmimi bir ailə kimi. Neçə gündür yan-yana oluruqsa olaş, 1 gün, 5 gün, 10 ay fərq etmir, bizi bir amal birləşdirir - Vətən. Biz şəhadət şərbətini içməyə gəlmişik. Ya zəfər əldə edəcəyik, ya qazi, şəhid olacağıq. Bizim üçün başqa

bir yol yoxdur. Qəzetiniz vasitəsilə bütün əsgərlərə, əli silah tutan gənclərə səslenirəm: torpaqlarımızı işğaldan azad etmək övladlıq borcumuzdu. Buna görə də hər an döyüşə hazır olmalıyıq.

Səngərlə irəlilədikcə əsgərimizin dediklərini düşünürəm. "Biz şəhadət şərbətini içməyə gəlmişik. Ya zəfər əldə edəcəyik, ya qazi, şəhid olacağıq". - Mən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Nicat Şıxıyev, - başqa bir əsgər də özünü təqdim edir. - Ağsuluyam. Yanvarın 18-i 26 yaşım oldu. Mülki həyatımda bizneslə məşğul idim. Aprel döyüşlərindən sonra bütün işlərimi buraxıb ordu sıralarına qatıldım. Vətənimizi qorumaq, düşmənimizə Azərbaycan Ordusunun gücünü göstərmək üçün buradayam. Ərazi bütövlüyümüzə qəsd edənlərə, torpağımıza göz dikənlərə bir söz demək istəyirəm:

- Azərbaycan torpağı sizə məzar olacaq. Dövlətimiz sizə çox güzəşt etdi, çox humanist

qa dövlətimiz yoxdur. Bu dövlət, bu torpaq uğrunda canımız bahasına döyüşüb zəfər qazanacağıq.

Bəli, bir gün bu səngərləri aşsın Qarabağa doğru irəliləyəcəyik. Tarixi Azərbaycan torpaqlarına qovuşmağın sevincini, fərəhini yaşayacağıq.

- Mən əsgər Elvin Cavadov. Qubadlı rayonundanam, - deyən başqa bir əsgərlə tanış oluram. - Əsgərlik yaşım çatan kimi ordu sıralarına qatıldım. Hərbi xidmətə gələcəyim günü səbirsizliklə gözləyirdim. Qeyd etdiyim kimi, Qubadlı rayonundanam. Amma o torpaqlara ayaq basmaq qismətim olmayıb. Çünki düşmən işğalıdır. 1993-cü ilin 31 avqust günü ata-baba torpağımız erməni işğalçıları tərəfindən zəbt olunub. Həmin gün, həmin dəhşətli gecə Vətən, torpaq uğrunda şəhid olanlar sırasında babam Eyvaz kişi və Əvəz əmim də olub. Qubadlıda eləcə də Qarabağda babalarımızın, qohum-əqrəbalarımızın qanı, diri-diri yandırılan, süngülərə sancılan körpələrin ah-fəryadı var. Qarabağ müharibəsində çox itkimiz oldu, həm insan, həm də ərazi baxımından. Biz qisasımızı alacaq və ərazi bütövlüyümüzü bərpa edəcəyik.

Şəhid nəvəsi Elvinlərin, Qarabağ müharibəsində doğmalarını itirən Nicatların, Omarların, Qaliblərin, Səfərlərin qarşısında necə duracaq bu erməni ordusu? Yoxsa xarici havadarlarına güvənəcək? Əminliklə deyə bilərəm ki, üreyində Vətən sevgisi kükrəyən oğullarımızın qarşısında heç bir qüvvə dayana bilməz.

Yenə gənc bir döyüşçümüz özünü təqdim edir. Mən əsgər Omar Omarov. Şəmkirliyem. 19 yaşındayam. 13 aydır ordu sıralarındayam. Hər birimiz ermənilərin vəhşiliklərini eşidib, ekranlarda görmüşük. Qadınlara, uşaqlara hücum çəkələrinin, yurd yuvaları talan edib dağıtmalarının şahidi olmuşuq. Hər birimiz gecə-gündüz bilmədən əlimizdə silah Vətən keşiyində dayanıb, Ali Baş Komandanın döyüş əmrini gözləyirik.

**Baş leytenant
Ceyhun CƏFƏRLİ,
"Azərbaycan Ordusu"**

20 Yanvar - tariximizin qəhrəmanlıq səhifəsi

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi tədbirlər planına əsasən, Azərbaycan Ordusunun hərbi hissə və birləşmələrində 20 Yanvar hadisələrinin 28-ci ildönümü ilə bağlı silsilə tədbirlər keçirilib. Əvvəlcə ümummilli lider Heydər Əliyevin, 20 Yanvar şəhidlərinin, həmçinin Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.



1988-ci il fevralın 20-də Dağlıq Qarabağ Muxtar Vilayətinin xalq deputatları Sovetinin azərbaycanlı deputatların iştirakı olmadan növbədənənar sessiyası keçirilir. İclasda DQMV-nin Azərbaycanın tərkibindən çıxarılarq Ermənistanın tərkibinə verilməsi haqqında qərar qəbul olunur və bununla əlaqədar SSRİ Ali Soveti qarşısında vəsatət qaldırılır. Bu xəbər Dağlıq Qarabağda və ətraf rayonlarda azərbaycanlıları hiddətləndirir. Səhəri gün minlərlə insan Ağdamın mərkəzi yoluna toplaşaraq əliyalın Əsgərana tərəf axışır. Günortaya qədər qonşu rayonlardan da yürüşə qoşulanların sayı artır.

Həmin vaxt Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində vəziyyət gərgin idi, Ağdamda "bir qrup başpozğun təxribatçı hərəkatın qarşısını almaq üçün" tədbir görüldü. Qarabağda isə vəziyyət başqa şəkildə alırdı. Ziyalılar çıxış edərək azərbaycanlılarla ermənilərin dinc yanaşı yaşadıklarını deyir, yersiz iddialardan əl çəkmələrini tələb edirdilər. İki addımlı gənc - Əli və Bəxtiyar həmin gün Əsgəranda ermənilər tərəfindən qətlə yetirildi.

Hadisələr getdikcə gərginləşirdi. "Qara qarğalar" dimdiyindən dirmağınadək silahlanmışlar da, azərbaycanlılara əllərinə sapand almağa belə imkan verilmirdi. Fevralın 25-i axşam Ermənistanın katalikosu I Vazgen televiziya vasitəsilə ermənilərə müraciət etdi: "Mən də Dağlıq Qarabağın Sovet Ermənistanına birləşdirilməsi məsələsinin həllindən bərk rəncidəyəm. Mən bu məsələni təbii, qanuni və konstitusion məsələ hesab edirəm. Əminəm ki, indiki yenidənqurma və demokratikləşdirmə günlərində Sovet hökuməti həmin məsələyə tam ciddiliyyəti ilə yanaşacaqdır. Bu günlər-

başqa kəndlərdən ətraf rayonlara köçməyə məcbur oldu.

Məsələ ilə bağlı Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti növbədənənar iclas keçirərək Ermənistanın bu addımını suveren Azərbaycan SSR-in daxili işlərinə kobudcasına müdaxilə, onun ərazi bütövlüyünə qəsd kimi qiymətləndirdi. Ermənistanın bu hərəkatı müttəfiq respublikalar arasında münasibətlər təcrübəsinə zidd hərəkat sayılaraq birmənalı şəkildə bəyan edildi ki, bu qərarın heç bir hüquqi əsası yoxdur.

Azərbaycan xalqı şəbirsizliklə gözləyirdi ki, SSRİ Ali Soveti Ermənistanın özbaşına qəbul etdiyi qərarı dərhal ləğv edəcək. Lakin Mərkəzdə heç bir qətiyyətli addım atılmırdı. Azərbaycanı mitinq dalğası bürümüşdü, sənaye müəssisələrində, fabrik-zavodlarda işləyənlər tətillərdə SSRİ-nin tərkibindən çıxmaq haqqında şüarlar səslənirdi. Sumqayıt hadisələri baş vermişdi, Qarabağda qan tökülürdü. Serhəd rayonlarında da erməni silahlı birləşmələri ilə azərbaycanlı könüllülər arasında döyüşlər gedirdi.

Bakıda isə vəziyyət olduqca ağır idi. Şəhərdə kimlər tərəfindən törədildiyi məlum olmayan talanlar yer alır, həm er-



etmişəm ki, məsələni DQMV-nin erməni əhalisi üçün müsbət həll etsin. Mən əmin edirəm ki, DQMV-yə dair məsələ SSRİ-də millətlərin öz müqəddəratını təyin etməsi əsasında, Moskvada ali səviyyədə tezliklə xüsusi olaraq həll ediləcəkdir"...

Dini rəhbərin çıxışından sonra daha da qızıışan daşnaklar Dağlıq Qarabağda yaşayan azərbaycanlıları hədələyir, evşiklərindən qovurdular. Bir neçə gündə üç mindən çox azərbaycanlı Xankəndidən və

məni, həm də azərbaycanlılar arasında tələfat baş verirdi. Mərkəzi Komitənin binası qarşısında mitinqlər gecə-gündüz davam edirdi. Heç bir hökumət rəsmisi xalqın qarışısına çıxıb nə etmək lazım olduğunu demirdi. Çünki özləri də nə edəcəklərini bilmirdilər və kükrəyən xalqın qəzəbindən qorxurdular. Əhali arasında sözsöhbət dolaşırdı ki, şəhərə silahlı ordu girəcək. Vəziyyət xalqın düşündüyündən və təsəvvür etdiyindən də ağır idi. Tbilisi prospektində, Biləcəri



enişində "XI Qızıl Ordu" daxil olmuşdu.

Yanvarın 19-u gecə qəflətən ekranlara qaranlıq çökdü, televiziyanın enerji bloku partladı, radio susdu. Silahlı ordu şəhərin altını üstünə çevirdi. Tanklar günahsız insanları tırılları altında əzib tapdalayır, yerə-göyə od ələyirdi. İttifaq hökuməti beynəlxalq hüquq normalarını tapdalayaraq millət qanına qəltan etmişdi. Sübh tezdən şəhər camaatı dəhşətli mənzərənin şahidi oldu.

1988-ci ilin fevralından 1990-cı il yanvarın 20-nə gədən yolda təcavüzkar Ermənistanın və imperiyanın hazırladığı hiyləgər planlar sonralar da xalqımızın başına çox fəlakətlər gətirdi. Azərbaycanda vüset tapmış milli azadlıq hərəkatını boğmaq, demokratik və suveren bir dövlət yaratmaq amalı ilə ayağa qalxan xalqın inam və iradəsini qırmaq, milli mənliliyini alçaltmaq məqsədilə 1990-cı il yanvarın 20-də sovet silahlı qüvvələri

1990-cı il yanvarın 20-də Sovet qoşunlarının Azərbaycan xalqına qarşı həyata keçirdiyi qətlər insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimidir. Milli azadlığa, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar Sovet rejiminin cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi. 20 Yanvar qırğını nə qədər faciəli olsa da, xalqın iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Azərbaycan tarixinə parlaq səhifə yazdı, müstəqilliyimiz üçün yol açdı.

Yanvarın 18-də Həzi Aslanov adına Mərkəzi Zabitlər Evi və Dövlət Gənc Tamaşaçılar Teatrının təşkilatçılığı ilə 20 Yanvar hadisələrinin 28-ci ildönümünə həsr olunmuş "Azadlığa gədən yol" adlı ədəbi-bədii tədbir keçirildi.

Tədbirdə Müdafiə Nazirliyi, xüsusi təyinatlı təhsil müəssisələrinin və ictimaiyyətin nümayəndələri iştirak edirdilər.

Tədbiri giriş sözü ilə açan Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin təbliğat və hərbi kütləvi iş bölməsinin rəisi kapitan Ramil Qasımov 20 Yanvar hadisələrinin mahiyyətindən, baş vermə səbəblərindən və xalqın müstəqillik uğrunda hərəkatında əhəmiyyətindən danışdı.

Kapitan çıxışına davam edərək bildirdi ki, bu gün güclü ordumuz, möhkəmlənmiş iqtisadiyyatımız, əvvəlki dövrlərdən fərqli olaraq xeyli inkişaf etmiş dövlətimiz tərəfindən belə faciələrin təkrarlanmaması üçün zəruri addımlar atılır.

Sonra Azərbaycanın əməkdar artisti Ötəm İskəndərov da çıxışında qeyd etdi ki, 20 Yanvar təqvimə qara yazılsa da, bizim qürur mənbəyimizdir. "Həmin gün şəhid olanlar üçün üzülürük, ancaq həm də qürur duyuruq ki, Vətəni uğrunda canını verməyi gözə alan şəhidlərimiz var".

Sonda "Mənim ağ göyərçinim" adlı tamaşa nümayiş etdirildi.

(Ardı 5-ci səhifədə)

20 Yanvar - tariximizin qəhrəmanlıq səhifəsi

(Əvvəli 4-cü səhifədə)

20 Yanvar 1990-cı il... Bu gün Azərbaycanın tarixində tək-cə faciə kimi deyil, həm də istiqlal uğrunda mübarizəmizin zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. Uzun illər Sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsinə ucaldığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir.

Bu günlərdə respublikamızın hər yerində 20 Yanvar faciəsi böyük bir ehtiramla qeyd edilir. Hərb Tarixi Muzeyində də "Tariximizin şərəf səhifəsi" adlı tədbir keçirildi.

Müdafiə Nazirliyinin, hərbi hissələrin və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbiri açıq elan edən Hərb Tarixi Muzeyinin reisi ehtiyatda olan polkovnik Əzizağa Qənizadə "Qəhrəmanlıq tariximizin 20 Yanvar səhifəsi" adlı məruzə ilə çıxış edərək bildirdi ki, 20 Yanvar faciəsi SSRİ-nin dağılma prosesində baş verən, hədəfində insanlıq adına dəyərləri yox edən ən qanlı hadisələrdən biridir. "O müdhiş gecədə Bakıda Sovet or-



varın 19-dan 20-nə keçən gecə Bakı şəhərindən sonra Neftçalada və Lənkəranda da qırğınlar törədildi. Günahsız insanlar qətlə yetirildi və yaralandı. Amma o günləri xatırlamaq çətin olduğu qədər də qürurvericidir..." - deyə bildirdi.

Müdafiə Nazirliyinin nümayəndəsi polkovnik Etibar Əliyev də çıxışında bildirdi ki, ümummilli lider Heydər Əliyev

tenant Rasim İbrahimov çıxış edərək 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş Sovet ordusunun müstəqil dövlət yaratmaq və öz suverenliyini əldə etmək üçün ayağa qalxan dinc əhəlimizə qarşı misli görünməmiş qətlə törətdiyini bildirdi. Bu qanlı cinayətin, əslində, bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli terror aktı olduğunu vurğuladı. "20 Yanvar xalqımızın hüzn və şərəf günüdür, şəhidlərimizi heç vaxt unutmayacağıq. Şəhidlik elə bir uca zirvədir ki, ana Vətən uğrunda canını qurban verib bu zirvəyə yüksələn soydaşlarımız bizim aramızda olmasa da, ürəklərimizdə hər zaman yaşayırlar. Azadlıq, müstəqillik uğrunda küçələrə axışaraq qırmızı imperiyanın tankı, tüfəngi qarşısında canından, qanından keçənlərin xatirəsini daim yüksək tutmaq, onları gəncliyə nümunə göstərmək hər birimizin vətəndaşlıq borcudur. Şəxsi heyətimizin hər bir üzvü də şəhidlərimizi heç vaxt unutmur, onlarla fəxr edirlər".

"Vətən şəhidləri ilə ucalar, Şəhid varsa, torpaq da var, Vətən də, şəhidlərə ölüm yoxdur Vətəndə!" - deyən polkovnik-leytenant Zöhrab İmamquliyev də 20 Yanvar faciəsinin mahiyyətindən danışaraq qeyd etdi ki, hər il faciənin ildönümündə paytaxtın ən yüksək nöqtəsində salınan Şəhidlər xiyabanına milyonlarla insan axışır. "Əllərində qəranfillər olan şagirdlərin, tələbələrin də Şəhidlər xiyabanını ziyarət edərək, qəhrəmanların xatirəsini anması bir daha göstərir ki, suverenliyimiz uğrunda mübarizədə şəhid olan soydaşlarımızın xatirəsi daim uca tutulur".

20 Yanvar gecəsi şəhid olan Vətən oğullarının fədakarlığını yüksək qiymətləndirən ulu öndər Heydər Əliyevin dediyi "20 Yanvar şəhidlərinin qəhrəmanlığı Azərbaycan xalqı üçün, Azərbaycan gəncləri üçün nümunədir. Azərbaycan bugünkü nəslə də, gələcək nəsillərə də bu şəhidlərin qəhrəmanlığından nümunə götürəcəklər. Azərbaycan xalqının milli azadlığını qorumaq üçün, müstəqilliyini qorumaq üçün daim mübarizədə olacaqlar. Daim qəhrəmanlıq nümunələ-

ri, vətənpərvərlik nümunələri göstərəcəklər. Ona görə də bu şəhidlərin həlak olması bizim üçün nə qədər qəm-qüssə doğursunsa, nə qədər ağır itkidirsə, o qədər də xalqımız üçün qəhrəmanlıq nümunəsi kimi, örnek kimi bizim milli sərvətimizdir, milli iftixarımızdır" sözləri ekranda səsləndirilərək hamının diqqətinə çatdırıldı. Həmçinin 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi və onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən tədbirlərdən danışıldı.

Mərkəzi Zabitlər Evinin yaradıcı kollektivi "Azadlığa gədən yol" adlı ədəbi-musiqili kompozisiya ilə tədbirə yekun vurdu.

* * *

Gəncə şəhərindəki "N" hərbi hissəsində xalqımızın tarixində heç vaxt unudulmayan faciə və qəhrəmanlıq, qürur günü kimi xatırlanan 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş anım mərasimi keçirildi. Tədbir iştirakçıları,



hərbi qulluqçular 20 Yanvar şəhidlərinin xatirəsini böyük ehtiramla yad etdilər. Polkovnik-leytenant Rüstəm Məmmədov bildirdi ki, 20 Yanvar hadisəsi xalqımızın müstəqillik və azadlıq uğrunda mübarizə tarixinin qəhrəmanlıq səhifəsinə çevrilib. Həmin gün təcavüzkar imperiya ordusunun cəza tədbirlərinə məruz qalan xalqımız azadlıq əzmini itirmədi. Xalqımız azadlıq və müstəqillik uğrunda qurbanlar versə

də, Vətənimizin gələcəyi naminə böyük birlik, əzmkarlıq göstərmişdir. Həmin günün səhəri Moskvada yaşayan ümummilli liderimiz Heydər Əliyev xalqımızın haqq səsinə bütün dünyaya bəyan edərək, qanlı cinayətin təşkilatçılarını ittiham etmiş və bu hadisəni hüquqa, demokratiyaya, humanizmə, bəşəri dəyərlərə zidd addım adlandırmışdı.

Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşı Aləmzər Tağıyeva, Gəncə Dövlət Universitetinin dosenti Bəxtiyar Hüseynov, Gəncə Mərkəzi Kitabxana Sisteminin Əməkdaşları Vüsələ Hüseynova, Səidə Müseyibova, Elnarə Hüseynova və başqaları da xalqımızın azadlıq və müstəqillik uğrunda mübarizə tarixindən danışdılar.

20-ci yüzillikdə ikinci dəfə xalqımız öz istiqlaliyyətinə, müstəqilliyinə qovuşdu. Bu yol da xalqımız üçün asan olmadı. 20 Yanvar faciəsinə törəmənlərin məqsədi xalqımızı müstəqillikdən, dövlətçilikdən məhrum etmək idi. Xalqımız müstəqillik yolundan dönmədi. Müstəqilliyinə, suverenliyinə qovuşdu.

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti iqtisadi-siyasi cəhətdən inkişaf edərək, yeni yüksəliş, inkişaf dövrünə qədəm qoydu. Vətənimiz dünya miqyasında tanındı. Silahlı Qüvvələrimiz inkişaf edərək monolit qüvvəyə çevrildi. Ulu Öndər Vətənimizin azadlığı, müstəqilliyi uğrunda şəhid olan insanlara böyük ehtiram göstərmişdir. Bildirmişdir ki, onların xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaqdır. "Şəhidlər bu günümüz və gələcəyimiz uğrunda canlarını fəda etmişlər. Onların həyatı, qəhrəmanlığı, vətənpərvərliyi əsl nümunədir".

Ulu Öndərin böyük quruculuq yolu layiqli varisi, Respublika Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfin-



dusu tərəfindən dinc əhaliyə qarşı dəhşətli, kütləvi qırğın hadisəsi törədildi. 1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan Vətənimizin igid oğul və qızları xalqımızın tarixinə parlaq səhifə yazdılar. Xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar..."

20 Yanvar hadisələrinin mahiyyəti haqqında geniş məlumat verən muzey reisi qeyd etdi ki, həmin faciəli günlərdə ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini öz həyatından belə yüksək tutan, ən böyük azərbaycanlı məhz ümummilli lider Heydər Əliyev oldu. "Ulu Öndər 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək təcavüzə kəskin etirazını bildirdi, faciəni törədənləri kəskin ittiham etdi, qoşunların Bakıdan çıxarılmasını tələb etdi. Xalqımızın ümummilli lideri Heydər Əliyevin 1990-cı il 21 yanvar tarixli bəyanatı həm də faciəyə verilən ilk siyasi qiymət idi..."

Azərbaycan Respublikası 20 Yanvar İctimai Birliyinin sədr müavini, istifadə olan hərbi hissə, faciənin canlı şahidi Mustafa Əliyev "1990-cı il yan-

vin 5 yanvar 1994-cü il tarixli fərmanı ilə Milli Məclisə 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verilməsi tövsiyə olunub. "Milli Məclisdə müzakirələrin yekunu olaraq 1994-cü il martın 29-da "1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında" qərar qəbul edildi. Qərarda, 1990-cı ilin qanlı 20 Yanvar faciəsinə dövlət səviyəsində siyasi-hüquqi qiymət verildi... Bu il xalqımız 20 Yanvar hadisələrinin 28-ci ildönümünü qeyd edir, igid övladlarının fədakarlığını məhəbbətlə xatırlayır, onların əziz xatirəsini böyük ehtiramla yad edir. Azərbaycan Ordusunun şəxsi heyəti də faciə qurbanlarına ehtiramlarını ifadə edərək müstəqilliyimizin və ərazi bütövlüyümüzün qorunması naminə döyüş hazırlıqlarını daim artırır".

Sonda "20 Yanvar xalqın acısı, qan yaddaşımızdır" adlı qisamətərajlı sənədli film nümayiş olundu.

* * *

Yanvarın 19-da Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin təşkilatçılığı ilə "N" hərbi hissəsində 20 Yanvar hadisələrinin ildönümü ilə bağlı keçirilən tədbirdə polkovnik-ley-

dən uğurla davam etdirilir. Ölkəmiz Beynəlxalq ələmdə iqtisadi, siyasi cəhətdən inkişaf etmiş dövlət kimi tanınır.

Görkəmli dövlət xadimi Nəriman Nərimanovun adını daşıyan 25 saylı məktəbin şagirdləri 20 Yanvar faciəsinin qurbanlarına həsr olunmuş şeirlər söylədilər.

20 Yanvar faciəsindən bəhs edən film nümayiş etdirildi.

"Azərbaycan Ordusu"

Hər foto bir tarixdir

Füzuli rayonu istiqamətində gedən döyüşləri əks etdirən fotolardan ibarət sərgi açılıb

Müdafiə Nazirliyinin Həzi Aslanov adına Mərkəzi Zabıtlar Evinə müharibə veteranı, fotoqraf Nürəhməd Vəliyevin 1993-1994-cü illərdə Füzuli rayonunda gedən döyüşləri və atəşkəs dövründə "N" hərbi hissəsinin fəaliyyətini əks etdirən fotolarından ibarət sərginin açılış mərasimi keçirildi. Sərgiyə "AZERİ DEFENCE" jurnalının dəstəyi ilə keçirilən sərgidə N.Vəliyevin arxivindən 100 foto təqdim olundu.



Əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olan oğullarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi.

Tədbirdə çıxış edən hərbi ekspert Üzeyir Cəfərov Nürəhməd Vəliyevin döyüş yolundan danışdı. O, hərbi tarixinin öyrənilməsi baxımından foto-

şekillərin əhəmiyyətini yüksək qiymətləndirdi: "Nürəhməd Vəliyev mənim üçün əfsanəvi insandır. O, "N" hərbi hissəsinin döyüşçüsü və fotoqrafı olmaqla yanaşı, Füzuli rayonu uğrunda gedən döyüşlərin, o cümlədən Azərbaycan Ordusunun 1994-cü ilin yanvarında gerçəkləşdirdiyi uğurlu Horadiz əməliyyatının iştirakçısıdır. Peşəkar fotoqraf həm də Qarabağ müharibəsində fotoka-

merası ilə iştirak edib. Atəşkəs dövrünə qədər müxtəlif yaşayış məntəqələri uğrunda gedən döyüşləri, həmçinin önəmli tədbirləri, fotolentə köçürüb. Bir zamanlar düşünməzdik ki, vaxt gələcək bu şəkillərə nə qədər ehtiyacımız olacaq. Məhz Nürəhməd Vəliyevin çəkdiyi şəkillər nəticəsində 137 şəhidimizin kimliyi belli olub".

Ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov sərgini əlamətdar hadisə kimi dəyərləndirdi: "Bu foto-sərginin təşkil olunması əhəmiyyətlidir. Ən önəmlisi odur ki, döyüş aparən oğullarımızın şəkilləri nümayiş etdirilir. Bu şəkillər bizim tariximiz, keçmişimizdir. Bunlar yaddaşdır. Yaddaşı qorumaq isə borcumuzdur".

Ehtiyatda olan polkovnik Şair Ramaldanov bu şəkillərin çəkilməsini bir fədakarlıq adlandırdı: "Önəmli bir tarixi özümdə əks etdirən şəkilləri çəkmək və həmin şəkilləri bu günə çatdırmaq böyük bir fədakarlıqdır. Şəkillər hərbi tariximizi, Horadiz hücum əməliyyatını özümdə əks etdirir. Sərgi-



gilenən şəkillərin möhtəşəmliyi ondan ibarətdir ki, keçmişimizi bizə yaşadır".

"AZERİ DEFENCE" jurnalının baş redaktoru Rəşad Süleymanov, Milli Məclisin nümayəndəsi Bəhrüz Seyidəhmədli, Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri Abiyat Ağadadaşova, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov, ehtiyatda olan polkovnik-leytenant Təriyel Qəhrəmanov, din xadimi Hacı Surxay Məmmədli və başqaları Nürəhməd Vəliyevin fotolarının döyüş tariximizin öyrənilməsi və təbliği baxımından əhəmiyyətli olduğunu qeyd etdilər.

Sonda çıxış edən fotoqraf Nürəhməd Vəliyev hazırda

onun arxivində 20 minə yaxın fononun olduğunu bildirdi: "Bunların da böyük əksəriyyəti lent şəklində saxlanılır. Lentdəki fotolar müxtəlif mövzuları əhatə edir. Orada döyüş səhnəsi, ön cəbhədə gedən proseslər, əsgərlərin təltif edilməsi, hətta komandanlıq tərəfindən təşkil olunan əsgərlərin ad günləri belə əksini tapıb. Bir sözlə, hərbi hissənin döyüşlərindən tutmuş bütün prosesləri lentə çəkmişəm. Müdafiə Nazirliyinin rəhbərliyi başda olmaqla, bu sərginin ərəşəyə gəlməsində zəhməti olan hər bir kəsə minnətdarlığımı bildirirəm."

Sonda fotoqrafa mükafatlar təqdim olundu.

**Kapitan
Məhəmməd ƏLİYEV,
"Azərbaycan Ordusu"**

Müdafiə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

Hərbi qulluqcumuz şəhid olub

19 yanvar 2018-ci il.

Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin kobud surətdə pozulması nəticəsində düşmənlə atışmada Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Məhəmməd İbrahim Möhsüm oğlu şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin əzizlərinə və yaxınlarına dərin hüznə başsağlığı verir, səbr diləyir!

Ermənistan silahlı birləşmələri atəşkəs rejimini pozub

20 yanvar 2018-ci il.

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 132 dəfə pozub.

Ermənistan Respublikası Noyembəryan rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Paravakar kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Kəmərlı, Quşçu Ayırım, Məzəm, Cəfərli kəndlərində və adsız yüksəkliklərdə, Bərd rayonunun Çinari kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Muncuqlu kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Şuraabad, Tağıbəyli, Şıxlar, Baş Qərvənd, Cəvahirli, Qaraqaşlı, Sarıcalı, Novruzlu, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkinə, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Əlahiddə Ümumqoşun Orduda komandirlərin toplantısı keçirilir



Əlahiddə Ümumqoşun Orduda birləşmə, hərbi hissə komandirləri və onların müavinləri ilə cari ilin ilk komandir toplantısı keçirilir.

Müdafiə Nazirliyi Mətbuat Xidmətinin məlumatına əsasən, toplantının əsas məqsədi idarəetmə orqanlarının açılması, komandirlərin qərar qəbul etmə bacarıqlarının təkmilləşdirilməsi və onlarda döyüş işinin təşkili zamanı yüksək təşkilatçılıq vərdişlərinin aşılanması, eləcə də silahlanmaya yeni daxil edilmiş silah və hərbi texnika ilə tanışlıqdır.

Toplantı zamanı şəxsi heyətdən fiziki və taktiki hazırlıq, həmçinin topoqrafiya və rəhbər sənədlərinin tələblərini bilmələri üzrə məqbullar qəbul edilir.

Məşğələlər Təlim-Tədris Mərkəzində və "Naxçıvan" poliqonunda keçirilir.

Ermənistan ordusunda kriminal hadisələr

Ermənistan ordusunda niyəzəmədən kənar münasibətlər zəminində bir-birinə xəsarət yetirmə halları artmaqdadır. Bu günlərdə düşmənlər ordusunda daha bir insident baş verib.

İşğal edilmiş Ağdərə ərazisində yerləşən düşmənlər ordusunun bölmələrindən birində, postda xidmət edən əsgər Aram Culadyan və Artur Manukyan arasında mübahisə baş verib.

Nəticədə dalaşan hərbi qulluqçuların hər ikisinin ağır bədən xəsarətləri aldığı bildirilir. Komandanlıq baş vermiş hadisəni hüquq mühafizə orqanlarından və ictimaiyyətdən gizlədir.

* * *

Hadrut rayonu ərazisində yerləşdirilən işğalçı ordunun bölmələrindən birində qanlı insident baş verib. Yerli bəzəlik nəticəsində mübahisə edən ermənistanlı əsgər xidmət yoldaşını ayağından güllələyib.

Postda növbə apararkən yaranmış mübahisə nəticəsində Ermənistanın hərbi xidmətə çağırılan əsgər digər əsgər yoldaşı, 1998-ci il təvəllüdü, Xankəndi şəhər sakini Vladimir Abrahamyandı avtomatdan atəş açaraq ayağından yaralayıb.

Faktla bağlı araşdırma aparılsa da, hadisə yenə də ictimaiyyətdən gizlədir.

**Hazırladı:
İsa ELDAROĞLU**

“Mülki işçilərimiz də hərbi məsuliyyəti ilə işləyirlər”

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə öncə ümum-milli lider Heydər Əliyevin və Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi.



Tədbiri komitənin sədri Abiyat Ağadadaşova açıraq bildirdi ki, biz bir ittifaq olaraq daim üzvlərimizin sosial-iqtisadi mənafeələrini və qanuni hüquqlarını müdafiə edirik. "Kollektiv müqavilələrin vaxtında bağlanmasına, müddələrinin yerinə yetirilməsinə ciddi nəzarət etməklə yanaşı, üzvlərimizi təhlükəsiz iş şəraiti ilə təmin edir və sağlamlıqlarının qayğısına qalırıq. Dövlət idarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika

Komitəsinin müvafiq qərarına əsasən, "Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)" devizi altında hər il müsabiqələr təşkil edilir. 2017-ci il üçün müsabiqənin qalibi Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzi oldu. Biz buradakı şəraiti öyrənəndə məlum oldu ki, üzvlərimizin iş şəraiti yüksək səviyyədə təşkil edilib.

Təlim və Tədris Mərkəzinin rəisi general-mayor Gəray Bağırov isə çıxışın-

da komitə sədrinə ordu mühitində keçirilən tədbirlərdə, yaxından iştirakına görə minnətdarlığını bildirdi. Qeyd etdi ki, son illər orduda aparılan islahatlar göz önündədir. "Azərbaycan Ordusu dünyanın inkişaf etmiş ölkələrinin orduları ilə bir sıradadır. Ordumuzun bütün hərbi hissə və bölmələrinin məişət şəraiti yüksək səviyyədədir. Müdafiə Nazirliyinin diqqəti sayəsində mülki işçilərimiz də daim qayğı göstərilir. Mülki işçilərimiz də hərbi

məsuliyyəti ilə işləyirlər".

Sonda komitə sədri Abiyat Ağadadaşova "Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)" diplomunu və qiymətli hədiyyəni Təlim və Tədris Mərkəzinin rəisi general-mayor Gəray Bağırova təqdim etdi.

**Leytenant
Günay TAĞIYEVA,
"Azərbaycan Ordusu",
foto
çavuş
N.PƏNAHOVUNDUR**

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı arasında 2018-ci il üçün birgə tədbirlər planı imzalanıb.



Müdafiə nazirliyi ilə Ombudsman Aparatı birgə tədbirlər planı imzalayıb

keçirilmə yeri və məsul şəxslər müəyyən edilib. İl ərzində Müdafiə Nazirliyin tabeliyində olan idarələrdə, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində "Ombudsman təsisatı

və hərbi qulluqçuların hüquqlarının müdafiəsi ilə bağlı aparılan işlər" mövzusunda, eləcə də insan hüquqlarının qorunması vəziyyətinin öyrənilməsi ilə əlaqədar şəxsi heyətlə bir sıra görüşlər keçiriləcəkdir.

Müxtəlif kateqoriyalardan olan hərbi qulluqçuların və Ombudsman Aparatının Hərbi Qulluqçuların Hüquqlarının Müdafiəsi sektorunun əməkdaşlarının iştirakı ilə təşkil olunaçaq tədbirlərdə bir çox məruzələr dinlənəcək və fikir mübadiləsi aparılacaq.

Azərbaycana müasir hərbi texnikaların yeni partiyası gətirilib



Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında hökumətlərarası razılaşmaya əsasən Rusiya istehsalı olan müasir döyüş texnikası, silah-sursat və hərbi avadanlığın Azərbaycana tədarükü plana uyğun davam edir.

Müdafiə Nazirliyi Mətbuat Xidmətinin məlumatına əsasən, yanvarın 19-da yeni hərbi texnikanın növbəti partiyası ölkəmizə gətirilib. Gəmilər vasitəsilə Rusiyadan Bakı limanına çatdırılan xeyli sayda müasir hərbi texnika və döyüş sursatları kompleks qəbuldan sonra ən qısa vaxtda cəbhə xəttində yer-



ləşən hərbi hissələrin sərəncamına veriləcək.

Böyük atəş imkanları və dağlıq şəraitdə yüksək keçid qabiliyyətinə malik, silahlanmaya daxil edilən bu tip hərbi texnika 2016-cı ilin aprelinde döyüş

zamanı əməliyyatları uğurla tətbiq olunub. Düşmənin xeyli sayda canlı qüvvəsi, texnikası və digər vasitələrinin məhv olunması bu texnikanın yüksək effektivliyini nümayiş etdirib.

Xəbərlər: hadisələr, faktlar

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə Rusiya Müdafiə nazirinin görüşü olub

Rusiyada işgüzar səfərdə olan Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akar və Milli Kəşfiyyat İdarəsinin rəhbəri Hakan Fidanın Rusiyanın Müdafiə naziri Sergey Şoyqu ilə görüşü olub.

Görüşdə Yaxın Şərqdəki vəziyyət, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlərə bağlı müzakirələr aparılıb.



Hindistan qitələrarası ballistik raket sınağı keçirib



Hindistan yanvarın 18-də səhər saatlarında "Agni-V" adlı qitələrarası ballistik raketinin sınağını keçirib.

Odişə ştatından buraxılan raket nüvə başlığı daşımaq üçün nəzərdə tutulub və ölkənin nüvə silahı arsenalında vacib rol oynayacaq.

Hindistanın Müdafiə naziri Nirmala Sitharaman uçuş imkanı 5 min kilometrədən çox olan raketin sınağının uğurla keçdiyini bildirdi.

Uzunluğu 17,5 metr, çəkisi 55 ton olan "Agni-V" ölkənin nüvə arsenalına daxil ediləndən sonra Hindistan uzaq mənzilli raketlərə sahib olan ölkələr klubuna (ABŞ, Rusiya, Çin, Fransa və Böyük Britaniya) qoşulacaq.

KXDR Pxençxan Qış Olimpiya Oyunları ərəfəsində hərbi parad keçirəcək

Şimali Koreya hökuməti Cənubi Koreyanın Pxençxan şəhərində baş tutacaq Qış Olimpiya Oyunlarının açılış mərasimindən bir gün əvvəl hərbi parad keçirməyi planlaşdırır.



Paradda 12 minə qədər hərbinin iştirakı gözlənilir. Parad zamanı, həmçinin hərbi texnika da nümayiş olunacaq.

Pxenyan şəhəri yaxınlığında yerləşən aeroportda keçiriləcək parad fevralın 8-nə planlaşdırılıb. O, 69 il əvvəl 1948-ci il fevralın 8-də KXDR-in nizami ordusunun yaradılmasının ildönümünə həsr edilib.

Xatırladaq ki, Qış Olimpiya Oyunları Cənubi Koreyanın Pxençxan şəhərində bu il fevralın 9-dan 25-dək keçiriləcək. Oyunların açılış mərasimində Cənubi Koreya və KXDR komandalarının stadiondan bir bayraq altında keçməsi qərar alınıb. Şimali Koreya Olimpiyada ümumilikdə 550 nəfərlik nümayəndə heyəti göndərəcək.

Əfqanıstanda polisə hücum:
8 nəfər ölüb, 2 nəfər yaralanıb



Əfqanıstanın cənubunda "Taliban" hərəkatının hücumu nəticəsində azı 8 polis əməkdaşı öldürülüb, 2 nəfər isə yaralanıb.

Pajvak informasiya agentliyinin yaydığı məlumata görə, insident yanvarın 17-də axşam saatlarında Hilmənd əyalətində baş verib.

Yerli polis idarəsinin rəis müavini Qul Xan silahlıların əyalətin şərqində yerləşən Laşqarqah və Hereşk şəhərləri arasında nəzarət-buraxılış məntəqəsinə hücum etdiyini deyib. Onun sözlərinə görə toqquşma nəticəsində taliblər də itki verib. Lakin onların sayı bildirilmir.

Nəzarət-buraxılış məntəqəsinə hücumun məsuliyyətini "Taliban" hərəkatı üzərinə götürüb.

**AZƏRTAC-ın
materialları əsasında**



Şəhidlik Vətən sevgisindən doğur...

Şəhidlər ölmür... Şəhidlərin igidliyi, qəhrəmanlığı zaman keçdikcə əfsanələşir, zaman-zaman yaşadılır, onların ömür yolundan əsərlər, kitablar yazılır.

Bu günlərdə Beynəlxalq Mətbuat Mərkəzində 2013-cü ilin oktyabrında Tərtər rayonu istiqamətində erməni silahlı bölmələrinin atəşkəs rejimini pozması nəticəsində şəhid olmuş gizir Aydın Abdullayev haqqında "Gözlə gələcəyəm" kitabının ictimaiyyətə təqdim olunması mərasimi keçirildi. Hələ kitabla tanış olmasam da, hiss edirdim ki, onun fakt zənginliyi, faktların fonunda kövrəkliyi, kövrəkliklə yanaşı qüruru oxuyanların düşüncələrinə hopyacaq...

Tədbiri Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov açıraq bildirdi ki, Vətəni Vətən adına layiq səviyyədə sevmək hər kəsə nəisib olmur. "Gizir Aydın Abdullayev belə bir sevgi ilə yaşadı, belə bir sevgi ilə xidmət etdi, belə bir sevgi ilə şəhid oldu. Mədəniyyət və Turizm Nazirliyinin "Respublika Xatirə Kitabı" redaksiyası "Bakı-xəbər" qəzeti ilə birgə "Şəhidlər ölmür, Vətən bölünməz" seriyasından bədii-publisistik kitabların nəşrinə başlayıb. Bu dəyərli layihəyə əsasən torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid

“Haqqa qovuşduran şəhid zirvəsi”

olan oğul və qızlarımızın qəhrəmanlığına həsr olunan kitablar nəşr olunacaq. "Gözlə gələcəyəm" sənədli povesti bu yönündə atılmış ilk addımdır. Layihənin rəhbəri Nəzakət Məmmədova, kitabın müəllifi İradə Səriyevadır. Kitab Vətəni cənindən daha əziz bilən Aydın Abdullayevin qısa, amma şərəfli ömür yolunu əhatə edir".

"Əsgər vurulanda deyil, unudulanda ölür" yazmışdı cib dəftərcəsinə Aydın. Bu söz insanı varından yox edir. Necə dərin mənəvi bir ifadədi. Görəsən, bu kəlmələri yazanda əmin idimi ki, şəhid olarsa unudulmacaq? Axı şəhidlərin dəfnini görürdü, onlara ümumxalq ehtiramını görürdü...

Aydın şeir də yazırdı. Kitabda deyildiyi kimi, "Ana sevgisini şeirə çevirməklə" Vətən sevgisini təsdiqləyirdi. "Ayrılıq gülləsi taparsa mənə, Bağışla ay ana, bağışla mənə" kimi misralar onun necə duyğulu bir gənc olduğunu təsdiqləyir.

Aydın Böyük Qələbəyə inanırdı. İnanırdı ki, Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad edəcək. Elə bu inamla da yazırdı ki, 23 yaşında laylalarını qalib əsgər kimi dinləyəcəm.

Bakı Dövlət Universitetinin professoru Cahangir Məmmədli çıxışında belə kitabların hər birini bir tarix adlandırdı. Zənnimcə, professor kitabların istər tarixiliyini, istərsə də bədii dəyərini nəzərdə tuturdu.

Yeni Azərbaycan Partiyası Yasamal rayonu təşkilatının sədri Tağı Əhmədov qeyd etdi ki, şəhidlərimizin döyüş yolunu və qəhrəmanlıqlarını əks etdirən kitablar hələ çox yazılmalıdır. "Şəhidlərimizin hər biri qəhrəmandır. Gənclərimizə örnək olan qəhrəmanlığı örnək bilmək, onları əbədiləşdirmək valideynlərinə verilən ən böyük təskinlikdir, təsəllidir", - Tağı müəllim dedi.

Sənədli povestin çox kövrək hissələrlə, həssaslıqla yazıldığı-

nı dilə gətirən Zülfüqar Şahsevənli dedi ki, insan özündən sonra nə qoyur gələcəyə? Beş-on kəlmə şəhli söz, aylı bir nəğmə, heç vaxt saralmayacaq, solmayacaq, unudulmayacaq şərəfli bir ad. 23 il yaşadı Aydın. Bu 23 il ne-

Şəhidin atası Əmirsoltan Abdullayev ölkəmizdə şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə minnətdarlığını bildirdi. Oğlu ilə bağlı xatirələrini dilə gətirərək vurğu-

əsgərləri üçün bu istək artıq mənəvi borca çevrilib. Aprel döyüşlərinə də bu arzusuyla atılmışdı Babək. Amma... Üçrəngli bayraq şəhid kiçik gizir Babək Abidovun tabutu üzərinə sərdi. Bu gün ilkin də bayrağımızı Aydın, Babək və büt-



çə 23 illərin başlanğıcıdır. Neçə 23 illər elə bu səmimiyyətlə, elə bu sevgilə anılacaq şəhid Aydın Abdullayev.

Sabah doğulacaq neçə-neçə Aydınlara yol göstərəcək dan ulduzuna, əbədiyyətə aparacaq yola, heç vaxt eməyəcək aylı-uldüzlu bayrağa döndü Aydın.

Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Marifə Hacıyeva, tədqiqatçı-jurnalist Şəmistan Nəzəri, Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının nümayəndəsi Eldar Səmədov və başqaları şəhid gizirin ömür yolunu işıqlandıran, çağdaş dövrümüzün müharibə salnaməsini özündə əks etdirən kitabların gənclərimizin vətənpərvərlik tərbiyəsində önəmli rolə malik olduğunu vurğuladılar.

ladı ki, Aydın qalib gəlmək, qələbə qazanmaq istəyirdi. "Vətən qarşısında müqəddəs borcunu layiqincə yerinə yetirdiyinə görə, komandirləri tərəfindən bizə təşəkkür məktubu da göndərilmişdi. O qaynar nöqtələr, təhlükəli yerləri çox sevirdi. Daim isveç-alman yazıçısı, Nobel mükafatçısı Herman Hesse'nin bir fikrini tez-tez xatırlayırdı: "Təhlükəsiz yola ancaq zəif insanları göndərirlər". Mənim oğlum çox güclü idi. İdmanla məşğul olurdu. Bir çox diplom və medallara layiq görülmüşdü. Amma ən böyük arzusu döyüş meydanında uğur qazanmaq, üçrəngli bayrağımızı Şuşaya sancmaq idi".

Yaxın dostları ilə bayrağımızı Şuşaya sancmaq niyyətindəydilər. Müqəddəs bayrağımızı urəyinin üstündə gəzdirdi... Aydın şəhid olduğdan sonra dostları ilkin və Babək üçün, ümumən hərbi hissənin

tün şəhidlərimizin ruhuna hörmət kimi Şuşada dalğalandıracağına and içib.

Aydın şəhid olduğdan sonra ailəyə Tərtər rayonu camaatından, döyüş yoldaşlarından, keçmiş əsgərlərindən davamlı məktublar göndərilir. Əmirsoltan kişi və Sevil ana bu məktublara oxuduqca ürəkləri qürurla dolur, şübhəsiz. Aydın sadəcə onların deyil, bütün Azərbaycan xalqının oğluna çevrilməyi bacardı.

Təqdimat mərasimi layihə rəhbəri, "Respublika Xatirə Kitabı" redaksiyasının baş redaktoru Nəzakət Məmmədovanın ssenarisində hazırlanmış "Haqqa qovuşduran şəhid zirvəsi" sənədli filmi ilə başa çatdı.

**Leytenant
Günay TAGIYEVA,
"Azərbaycan Ordusu",
fotolar
çavuş
Namiq PƏNAHOVUNDUR**

Milli qəhrəmanlara həsr edilmiş sənədli filmlər nümayiş olunub

Xalqımızın qan yaddaşı olan 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar yanvarın 16-da Binəqədi Mərkəzi Mədəniyyət Evinə Milli qəhrəmanlarımız Oqtay Gülləliyev və Pəhləvan Fərzəliyevə həsr edilmiş "Laçın qartalı" və "Şərəfli ömrün manifesti" adlı sənədli filmlər nümayiş olunub.



AZƏRTAC xəbər verir ki, ekran əsərləri Mədəniyyət və Turizm Nazirliyinin kinematoq-

ratiya şöbəsi və Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin birgə təşkilatçılığı

ilə təqdim edilib.

Əvvəlcə Dövlət himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Binəqədi Mərkəzi Mədəniyyət Evinin direktoru Şahin Həsənov çıxış edərək 1990-cı illərin əvvəllərində baş verən hadisələrdən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən, igid oğullarımızın respublikamızın ərazi bütövlüyü uğrunda fədakar mübarizəsindən danışdı.

Məlumat verilib ki, Oqtay Gülləliyev 1962-ci il noyabrın 10-da Laçın rayonunun Xaçın yalı kəndində anadan olub. 1980-ci ildə orta məktəbi bitirdikdən sonra hərbi xidmətə ça-



ğırılıb. Laçın polisindəki fəaliyyəti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin kəskinləşdiyi dövrə təsadüf etdiyindən Oqtay Gülləliyev də erməni işğalçılarına qarşı əməliyyatlarda iştirak edib.

Onun Laçın dəhlizini düşmənlərdən geri almaq üçün əməliyyat planı 1992-ci il sen-

tyabrın 19-da uğurla baş tutub, beləliklə, Gorus-Şuşa yolu nəzarətə alınıb. Lakin düşmənin ərazini yenidən ələ keçirməyə müvəffəq olub və Oqtay Gülləliyev qüvvələri mühasirəyə düşüb. 1992-ci il oktyabrın 11-də Hoqaz yüksəkliyində gedən döyüşdə əsgərləri təhlükəsiz yerə keçirə bilsə də, qəhrəmancasına həlak olub. 1993-cü il mayın 11-də Oqtay Gülləliyev Milli Qəhrəman adı verilib.

Pəhləvan Fərzəliyev 1958-ci il sentyabrın 27-də Füzuli rayonunun Dilağarda kəndində anadan olub. O, 1990-cı ildən doğma rayonunda polis zabiti kimi xidmətə başlayıb. Füzuli rayonunun erməni silahlılarının hücumundan müdafiəsində şücaət göstərən. 1992-ci il aprelin 11-də Qacar kəndi uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla həlak olub. Həmin il sentyabrın 8-də Milli Qəhrəman adına layiq görüldü.

Sonda filmlərin ssenari müəllifi və rejissoru İltifat Hacıxanoğlu gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması baxımından ekran əsərlərinin əhəmiyyətindən danışdı.

Baş redaktor
polkovnik-leytenant
İlham BEHBUDOV

Telefonlar

Baş redaktor: (012) 510-71-97 (faks);
Baş redaktorun müavini: (012) 510-64-27;
Məsul katib: (012) 510-71-98;
Məktublara şöbəsi: (012) 510-64-28.

Ünvanımız

Bakı şəhəri, akademik
Şəfaət Mehdiyev küçəsi 144.
"Qızıl Şorq" hərbi şəhərciyi

Növbətçi

leytenant
Orxan HÜSEYNLİ

Qəzetin hesabı

Nərimanov Rayon Xəzinədarlığı
Kod: 200189
VÖEN: 1500428611

Qəzet həftədə iki dəfə (III-VI günlər) nəşr olunur.
"Azərbaycan Ordusu" qəzeti kompüter mərkəzində
səhifələndirərək "Hərbi nəşriyyat"ın mətbəəsində hazır
diapozitivlərdən çap olunur. Əlyazmalara rəy verilmir,
təqdim edilən yazılar müəlliflə qaytarılır.
Qəzeti mod.gov.az saytıdan oxuya bilərsiniz.

Lisensiya № 361

Sifariş № 18

Nüsxə 3550